

**(Hekayə)**

Surxay gözlerini açanda dan yeri təzəcə aqanırdı.

*Göyüzüñə səpəlməniñ yasti butudlar
şırın pambıq kimi şəhəriye rəngə boyanmış
di. Gözlerini qaldın etrafına nəzər saldı.*

Sahil boyu uzanan yulğun kolların başdan-başa şəhər bələnmişdi.

*Ətrafı yulğun kollarının düyüvari yarpaqlarından sützülən şəhər damllanının iştirakı
şorun torpağın düzü qoxusu ilə yulğun
kollarının turşməzə qoxusu bürümüşdü.*

*O birdən-birdə özünə gəldi. Xəfifcə ba-
şı ağrayırdı. Axşam içdiyi araqın təsiri hələ
gedirdi. Ayaq qalxıb özünə nəzər yetirən-
de tamamen çilpaq olduğunu anladı.*

*Çökün ditzündə kit olmasından bir an-
lıq utanc hissi keçən Surxay tezca el atib
bayan başını qoymuşluq salofan paketdən
paltalarını çıxıb geyinməyə başladı.*

*Surxayın 40 yaşı var idi. Orta boylu idi.
Təbib ki, qanın sandan onun da bəxti getir-
mişdi. Şəhərin na qədər yuxarı çəksə də
təqəssi qəsiğinin üstündən bir santim də
yuxarı qəkməzdə. Buna baxmayaraq xeyli
çəvikkidi.*

Sovet vaxtı uzun müddət kolxozdada aq-
ronom işləmişdi. Sovetlər dağılımdan son-
ra ona verilmiş pay torpağını əkib bəcər-
mekle güzəranını keçirirdi.

Diger kendilər kimi o da on hektarlıq
pay torpağına taxıl əkir, iyunda biçin zama-
ni yığılığı məhsulü Bakıdan gələn dəllələrə
məcburiyyət qarşısında dəyer dəyməzinə
satılıb boyu nisya mal aldığı dükanda bor-
cunu bir xeyli azaldırdı.

Məhsulu saxlayıb payızda xird eləmə-
yin də bir mənası yox idi. Dəlləllər payızda
da taxılı yaydak qiymətə alırdılar.

Həm də saxlanma şəraitini olmadığın-
dan payiza qədər taxılın bir hissəsinə siço-
vular daşıyıb apardı, diger hissəsi də quru-
duğuna görə çəkisi azalırdı.

Bununla belə o taxıl əkməyindən qal-
mındı. Əksər kendilər belə edirdilər.

Yığdıqları məhsulu uyğun qiymətə sa-
tab xərderini öðəye bilməsələr də, taxıl əki-
nini davam etdirir, qazandıqları gelirle heç
olmaya ilboyu nisya mal götürdükləri ma-
gazaların borclarını ödəməyə çalışırdılar.

Surxayın həyat-bacasında da üzüm,
nar, alma, armud, gavalı, gilas və başqa
meyvə ağacları vardi, bostana xiyar, ba-
dimcan, pomidor əkir, bütün ailə bu həyat-
dən dolanır, hele üstəlik bazara çıxırb sat-
mağa da bir şey qalırdı. Heyətdəki mal-qar-
anın, toyuq-cünenin xeyri de öz yerinde.

Surxayın təsərrüfatdan gelən qazancı
yeddi nəfərlik ailəni saxlamağa bir teher
bəs edərdi. Lakin toyalar ona bu fürsəti tan-
mırıldı.

Uzun müddət kolxozdada aqronom işlə-
miş Surxayı nəinki kendilərində, ətraf kənd-
lərde, qonşu rayonlarda, Kürün o tayindakı
kendilərde də tanıydırlar. Bu geniş dəst-yani-
şı çevrəsi hər ay aži bir dənə toy dəvətna-
məsi demək idi.

Düzdür hər ay toyə gedib nəmər sal-

pozanlara xox gələ biləndə çak-çukları da
olur.

Surxay da məsləhətə uyub qızının to-
yu üçün saxladığı cöngəni satılıq oğlunu işe
düzəltdimişi. Amma hələ ki, oğlunun
çak-çukunu görməmişdi.

Cehiz pulu düzəlməmiş cöngə de el-
den çıxdığına görə axır vaxtlar yaman fikir
edirdi ki, qızın toyunu layiqincə yola vəra
bilməz.

Bir de gördürün gecə yatlığı yerde
qəfil aylıdı, eleca tumannda həyətə düşüb o
baş bu baş var-gel etməyə başladı.

Heyətdə bir xeyli gəzib dolaşdırıdan
sonra nəhayət toxṭayıb gelib uzanırdı yeri-
ne.

Bundan sonra da yuxu onu aparmırdı.
İşığı yandırıb arvadı da oyadırdı. Yatağın

Mirmehdi Ağaoğlu

lu dünənən gecə növbəsinə düşür, Surxay
qırarla aldı ki, kənddəki toyda özü getsin.

*Bu toydan çıxandan sonra isə bir ma-
şın danışib özünü verə o taydakı toy. Bu-
na görə də kənddəki toyda çox oturmama-
ğı planlaşdırırmışdı.*

*Toydə başlı dostları ilə əmməllicə ye-
yib-icməyə qarşın Surxay bir də ayılır ki,
geca saat onbirdir.*

*Başı lovlı toydan çıxıb Kürün qraqı ilə
sənətliyə-sənətliyə üz tutur kəndin orta-
sından keçən, kəndlərin Böyük Yol adlan-
dırları yola sən.*

*Yolda zəng etdiyi taksiçilik edən hem-
kəndli də telefonu cavab vermir.*

*Tataraməhliyə piyadı getmək isə
çox müşkül məsələdi; gərək üç kənd qaba-
ğası gedib köpünü keçəndən sonra, yenidən
getdiyin qədər geri qayıdasan Tatara-
məhli kəndi Astanı ilə qabaqqanşır idib-
ri çayın bu sahilində, digeri o biri sahilin-
də.*

Surxayın dayandığı yerdən baxanda
o tayda, dostunun həyatında qurulmuş
mağarın tutqun işqlarını görmək olurdu.
Surxay birdən səmətini dəyişib özünü verdi
yulğunluğa, sahile.


Ehtiyat üçün həmişə şalvarının arxa
cibində qazdırıcı salofan paketi çıxırb
əvvəlcə səliqə ilə soyunub bükdüyü köyne-
yini, şalvarını, maykasını, en nəhayət də
tursikini onun içində yığıdı.

Ən üstdən isə ayaqqabısını qoysdu.
Mobil telefonu şalvarın qayısına keçirilmiş
qoburunda idi.

Kürün bu qaranlıq, issız sahilində lüt-
anadangelmə qalan Surxayın bədəni ayi
kimi tüklü olduğundan onun çilpaqlığı qa-
ranlıqda bir o qədər hiss olunmurdur. Sur-
xay salofan paketin ağızını möhəm bağla-
yıb bir elinə aldı.

Soyuqluğun bədəninə xoş serinlik ya-
yan palçıq ayaqlarını topuğa qədər basa-
basa ehtiyatla suya girdi. Suya tömasından
əmələ gelən su çəmbərləri ondan
uzaqlaşdırıqda da böyük, qaranlıqda
qeyb olurdular.

Bədənini titrədən soyuq sudan dəmlə-
nə heç cür inanmaq istəmirdi.



yi bir az keçən Surxay ciyinine kimi suda
görünməz olanda qollarını açıb üzjməyə
başladı.

Surxay paltalarını geyinib çömbeldi.
Göyüzü ağarmağa başlamışdı. Siqaret
yandırıb gecə olanları yadına salmağa ca-
lışdı.

Toydən çıxıb taksiye zəng eləməyini,
yulğunluğa burulub sahile gelmeyini, yeni-
yemə çağlarında Tataraməhliyə toyə bax-
mağara getmək iştirən Kürün bu tayla o
tayını birləşdirən köpünün o vaxt hələ ol-
madığına görə yoldaşları ilə sahile gelib,
paltalarını çıxırb salofan paketi qoysub
üze-üzə çayi çayı toyə getdikləri kimi elə-
mək istəyib paltalarını soyunmağı, suya
girmeyini, Kürün ortasında ayağının tutul-
masını, çapalamağını, boğulmağını xatırla-
dı. Sonra kimse sudan boy verib ona sari
yaxınlıdı.

*Ciyinindən yapışib başını sudan qal-
dırı. Uzun saçları, qaranlıqda pişiriyinkı ki-
mi parıldayan yaşlı gözleri, gümüşü üzgəc-
ləri, bozumlu, çilpaq qadın bədənini xatır-
dı. Bədənindən rəş keçdi.*

*Hövənk ayaga qalxıb sıqareti suya
tuldu.*

*Heyvanların aćlığı dər cığırda yulğun-
lara sürtüne-sürtüne kənd yoluna çıxmış-
dan qabaq çəvrilib ağaran dan yerini-
nın işığında Kürün bir qazan qaynar qırğı-
şın kimi bugenan bulanıq suyuwa baxdı.*

*Surxay onu su pərisinin xilas etməsi-
nə heç cür inanmaq istəmirdi.*

Su pərisi

maq kasib ailənin büdcəsi üçün öhdəsin-
dən asanlıqla gelinəcək bir şey deyildi.

Artıq beş aydan çox idi ki, qızını xala-
si nevəsinə nişanlaşmışdı.

Oğlan evi bu yaxınlarda gəlini apar-
mağa hazırlaşmışdı.

Cehiz almağa elində nağd pulu olma-
diği üçün o da hamı kimi toydan yiğilacaq
pulla cehiz almağı düşündürdü. Cehizi ra-
yondakı mağazaların birindən nisye göt-
ürüb sonra toydan yiğilan pulla ödəmək
olardı.

*Qızının toyu üçün saxlayıb böyüdüyü
cöngəni satınasayıdı bu toy onun üçün bir
o qədər problemli məsələ olmazdı.*

*Oktjabrda əsərlikdən qaytmış oğlu
nu rayonda təhlükəsizlik xidmətinə işe düt-
zəltmək üçün ondan bir cöngənin pulunu
istəmişdi.*

*Tanış-bilişə məsləhətəşmələrdən bir
cöngənin puluna oğlunu Rayon Təhlükə-
sizlik Xidmətinə işe düzəltməyin sərfli ol-
duğunu öyrənmişdi.*

Maaş az olsa da mühafizə işçiləri
hem el-ayaqları temiz bütün günü formada
gəzirələr, hem də arada mühafizə olunan
əraziləre icazəsiz daxil olanlara, qanunları

indən oturub Surxayın ta cavanlığından in-
diye kimi getdiyi toyları sayıb-sadalamağa
başlayırdılar.

Siyahi tuturdular, yazardıqları nəmər-
ləri hesablıyırdı, bu dünyadan köçənlərin,
başqa şəhərə köçənlərin, varlananın, kasi-
bin, xəsisin səxavətlisin ayırdı edir, kimin
toyuna nə vaxt nə qədər pul salıqlarını, həmən
pulun ekvivalentinin hazırda nə qədər-
lərini dəyişdirirdilər.

Surxaya arvadı bu yuxusuz gecələrin
birində belə qərar gəlmİŞdi ki, qızın to-
yunadək Surxay çağırıldıqları heç bir toy-
dan qalmassis. Bütün toyılara gedib əmmə-
lincə nəmər yazdırınsı ki, qızın toyunda da
yaxşı pul yığa bilsinler.

Eybi yox toyə qədər bir teher qənaət-
le qolaları. Surxaya arvadının son plan-
ları belə olmuşdu.

Dünənə Surxayın iki dəvətnaməsi var
idi. Toyun biri kənddə idi. Digəri isə Kürün
o tayında. Tataraməhle kəndində vaxtile
kolxoza bir yerdə işçiləkləri Alməmmədin
oğlunun toyu idi.

Surxay əvvəlcə kənddəki toyə oğlunu işe
göndərmək, o taydakı toyə isə özü getmək
istəmişdi. Srağagün məlum olanda ki, oğ-